

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

Əlyazması hüququnda

NURAY YADİĞAR QIZI ƏLİYEVƏ

AZƏRBAYCAN DİLİNİN ŞAHBUZ ŞİVƏLƏRİ

10.02.01. – Azərbaycan dili

Filologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq
fürün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

Naxçıvan -2010



İş Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasında yerinə yetirilmişdir.

ELMİ RƏHBƏR:

*AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor Əbülfəz Aman oğlu Quliyev*

RƏSMİ OPPONENTLƏR:

*Filologiya elmləri doktoru, professor
Nizami Manaf oğlu Xudiyev*

*Filologiya elmləri doktoru
Sədaqət Qurbanəli qızı Həsənova*

APARICI TƏŞKİLAT: Azərbaycan Dillər Universitetinin
“Azərbaycan dilçiliyi” kafedrası

Müdafia 13 mart 2010-cu il tarixdə, saat 13⁰⁰-da Naxçıvan
Dövlət Universitetində fəaliyyət göstərən N. 02.121 Dissertasiya
Şurasının iclasında keçiriləcəkdir.

ÜNVAN: AZ7012, Naxçıvan şəhəri, Universitet şəhərciyi, Əsas
bina, I mərtəbə, Böyük Akt zalı

Dissertasiya ilə Naxçıvan Dövlət Universitetinin Elmi
kitabxanasında tanış olmaq olar.

Avtoreferat 4 fevral 2010-cu ildə göndərilmişdir.

N. 02.121 Dissertasiya Şurasının
elmi katibi:

dos. İ. Z. Cəfərov



İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Azərbaycan dilçiliyində dialekt və şivələrin hərtərəfli araşdırılmasına həmişə geniş yer verilmişdir. Hələ sovetlər dövründə Azərbaycan dilinin dialektologiyası xüsusi inkişaf yolu keçmişdir. Bu dövrdə Naxçıvan qrupu dialekt və şivələri də həm ekspedisiya yolu ilə, həm də fərdi yolla öyrənilmişdir.

1945-ci ildə Azərbaycanda EA-nın təşkili və burada müstəqil dil institutunun açılması ilə əlaqədar olaraq Azərbaycan dili dialekt və şivələrinin tədqiqi işi də canlanmağa başlayır. Belə ki, Dil İnstitutunun, sonralar isə Ədəbiyyat və Dil İnstitutunun Culfa, Ordubad (1950), Noraşen (Şərur) (1951), Şahbuz (1953), Naxçıvan (1954) rayonlarına təşkil etdiyi dialektoloji ekspedisiyalar¹ geniş tədqiqat aparmışlar.

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra xalqımızın milli-mədəni və tükənməz xəzinəsi olan dialekt və şivələrimizin öyrənilməsi üçün geniş üfüqlər açıldı. Naxçıvan qrupu dialekt və şivələrinin yenidən, hərtərəfli, dərindən tədqiqi Azərbaycan dilçiliyinin qarşısında duran ən aktual problemlərdən biridir.

Şahbuz şivələri Naxçıvan dialektinə daxil olub, Şahbuz rayonunu əhatə edir. Rayon bir şəhərdən, bir qəsəbədən və 23 kənddən ibarətdir. Ərazisi dağlıq və dağotayı sahələrdir. Əhalinin məşğulliyəti əkinçilik, heyvandarlıq, arıçılıq, bağçılıq və qismən toxuculuqdur. Şahbuz şivələri cənub qrupu dialekt və şivələri, o cümlədən Naxçıvan dialekti ilə Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri arasında müəyyən mənada keçid təşkil edir və bir çox xüsusiyyətləri ilə İraq-türkman ləhcəsinə daha yaxındır. Bununla yanaşı özünəməxsus, həm ədəbi dilimizdən, həm də digər dialekt və şivələrimizdən fərqlənən xüsusiyyətləri var. Elə buna görə də Şahbuz şivələri sovetlər dövründə də dialektoloqların diqqətindən kənardə qalmamış, bu sahədə bir sıra məqalələr yazılmışdır. M. Şirəliyevin “Şahbuz şivələrinin fonetikası”, R. Ə. Rüstəmovun “Şahbuz şivələrinin sintaksisi”, Ə. M. Quliyevin “Şahbuz şivələrində toxuculuq terminləri”, “Şahbuz şivələrində arıçılıq terminləri”, “Şahbuz rayonu şivələrinin əkinçilik terminləri” məqalələri nəşr olunmuş, Ə. M. Quliyev “Azərbaycan dilinin Şahbuz şivələrinin

¹ Bax: Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. II nəşri, Bakı: Maarif, 1967, s. 14

leksikası” (1984)¹ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Bununla belə, Şahbuz şivələrinin tədqiqinə böyük ehtiyac var. Ona görə ki, dialekt və şivələrin hərtərəfli tədqiqi türkologiya elminə, dil tarixinə yeni dil faktları verir, dialekt və şivəni yaşadan xalqın milli tarixi, mədəniyyəti, etnoqrafiyası, adət-ənənəsi daha da aydınlaşır.

Şahbuz şivələrinin indiyə qədərki tədqiqi tam deyil. Hər hansı bir dialekt və şivənin hərtərəfli monoqrafik tədqiqi onun fonetikasının, leksikasının, morfologiya və sintaksisinin birlikdə, digər dialekt və şivə materialları, qohum dillər və onların dialektlərinin materialları ilə müqayisədə araşdırılmasını tələb edir.

Bütün bunları nəzərə alsaq, Şahbuz şivələrinin öyrənilməsi aktual məsələlərdən biridir. Məhz bu mövzunun dissertasiya üçün seçilməsinin aktuallığı da günün tələblərindən irəli gəlmışdır.

Tədqiqatın məqsəd və vəzifələri. Şahbuz şivəleri müasir ədəbi dilimizdən və Azərbaycan dilinin digər dialekt və şivələrindən fonetik, leksik və qrammatik cəhətdən fərqli xüsusiyyətlərə malikdir. Odur ki, dissertasiyada əsas məqsəd bu fərqli xüsusiyyətləri özündə əks etdirən dialektal material toplamaq, toplanan materialları sistemləşdirmək, fonetik, morfoloji və sintaktik cəhətdən Azərbaycan dilinin tədqiq olunmuş digər dialekt və şivələrinin materialları ilə, yeri göldikcə qohum dillər və onların dil vahidləri ilə etnolinqvistik təhlil apararaq, Şahbuz şivələrinin tutduğu yeri müəyyənləşdirmək, bu fərqlərin yayılma arealını diaxron və sinxron tədqiq etməkdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr diqqət mərkəzinə çökilmişdir:

-Fonetika üzrə sait səslərin variantlarının mövcudluğu, bu variantların yaranma səbəblərinin, saitlərin əvəzlənməsi nəticəsində qalınlaşma, incələşmə, qapallaşma, açıqlaşma, dodaqlanma hadisələrinin; ədəbi dildə olmayan samit səslərin Şahbuz şivələrində varlığı, samitlərin əvəzlənməsi, ү-laşma, x'-laşma hadisələrinin izlənilməsi;

-Morfoloji cəhətdən sistemləşdirmə aparılması, ayrı-ayrı nitq hissələrinə aid sözlərin qrammatik-leksik mənalarının ədəbi dillə, Azərbaycan dilinin tədqiq olunmuş digər dialekt və şivə materialları ilə müqayisə edilməsi, yeri göldikcə yazılı abidələrin dili ilə müqayisədə Şahbuz şivələrinə xas olan səciyyəvi morfoloji fərqlərin müəyyənləş-

¹ Bax: Şirəliyev M. Şahbuz şivələrinin fonetikası / Ədəbiyyat və Dil İnstututunun əsərləri. VIII cild. Bakı: 1957, s.5-26; Quliyev Ə. Şahbuz şivələrində işlənən toxuculuq terminləri / Elmi əsərlər. Azərbaycan SSR Ali və Orta ixtisas təhsili nazirliyi (Dil və ədəb. ser.) № 2. Bakı: 1979, s.47-54 və s.

dirilməsi, hər bir nitq hissəsinə aid grammatik kateqoriyaların əlamətlərinin şivə fərqləri, onların quruluşca növü, düzəltmə nitq hissəsi əmələ gətirən leksik şəkilçilərin söz yaradıcılığında fəallığı, tarixiliyi, işlənmə arealı, sözdə əmələ gətirdiyi leksik və semantik mənanın aşkar edilməsi, Şahbuz şivələrini səciyyələndirən əsas və köməkçi nitq hissələrinə aid olan vahidlərin linqvistik cəhətdən tədqiqata cəlb olunması;

-Şahbuz şivələrinin sintaksisində ədəbi dildən fərqlənən cəhətlərin üzə çıxarılması.

Qeyd edək ki, Şahbuz şivələrinin leksikasına dair Ə. M. Quliyev tərəfindən “Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası” adlı dissertasiya işi yazıldığından və işin həcmini nəzərə alaraq, burada Şahbuz şivələrinin leksikası ayrıraqda tədqiqata cəlb olunmamışdır.

Tədqiqatın metod və mənbələri. Tədqiqat işində bundan əvvəlki dialektoloji tədqiqatlar örnək götürülmüş, mövcud araşdırimalarda sınaqdan keçirilmiş metodlar əsas hesab olunmuşdur. İşdə daha çox dilciliyin ənənəvi metodlarından -təsviri, təsviri-tutuşdurma, müqayisəli qarşılaşdırma, sistemləşdirmə, tarixi-müqayisəli metod və üsullardan istifadə edilmişdir.

Məlumdur ki, bir sıra dil hadisələri müasir ədəbi dilin materialları ilə izah edilə bilməz. Belə halları dialekt materialları ilə araşdırmaq lazımlı gəlir. Bu baxımdan Şahbuz şivələrinin materiallarının kameral təhlili üçün mənbə Azərbaycan dilinin tədqiq olunmuş digər dialekt və şivələrinin materialları, qohum dillər və onların dialektlərinin materialları, Azərbaycan dilinin qədim yazılı mənbələri, klassiklərimizin əsərləri, “Kitabi-Dədə Qorqud dastanları”, qədim lüğətlər olmuş, dil faktları bunlarla müqayisə edildikdən sonra nəticə çıxarılmışdır.

Tədqiqatın obyekti. Tədqiqatın obyektini Şahbuz şivələrinin ədəbi dillə müqayisədə fonoloji, morfoloji və sintaktik cəhətdən fərqlənən dialektoloji materialları təşkil edir. Tədqiqatçı Şahbuzun aşağıdakı yaşayış məntəqələrindən material toplamışdır: Ağbulaq, Aşağı Qışlaq, Ayrıncı, Badamlı, Biçənək, Daylaqlı, Gömür, Güney Qışlaq, Kiçikoba, Keçili, Kolanı, Külüs, Kükü, Qarababa, Qızıl Qışlaq, Məhəmudoba, Mərəlik, Nursu, Sələsüz, Şada, Şahbuzkənd, Türkəş və Yuxarı Qışlaq kəndlərindən, Badamlı qəsəbəsindən və Şahbuz şəhərindən.

Bu materiallar 2005-2009-cu illər arasında toplanmış, tədqiqatçı özü fərdi olaraq Şahbuz kəndlərini həftələrlə dolaşmış, kənd sakinləri ilə ünsiyyətə girmiş, onları dənə-dənə dinləmiş, topladığı materialların dəqiqliyini təkrar-təkrar yoxlamışdır. Tədqiqatçı material toplarkən dialoqdan, müşahidədən, müşahidədən, anket üsulundan, sorğudan, texniki vasitələrdən istifadə etmişdir. Bunlarla yanaşı, müəllif özündən

əvvəlki tədqiqatçıların topladıqları materiallara müraciət etmiş və onları bir daha dəqiqləşdirmişdir.

Tədqiqatın elmi yeniliyi. Şahbuz şivələrinin Azərbaycan dilinin digər dialekt və şivələri ilə müqayisədə müasir ədəbi dilimizlə uyğun gələn cəhətləri çoxdur. Şahbuz şivələrinin ədəbi dildən fərqlənən xüsusiyyətləri Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri və İraq-türkman ləhcələri ilə daha yaxındır, bəzi xüsusiyyətlər isə tamamilə uyğun gəlir.

Şahbuz şivələrinin fonetikası üzrə tədqiqat göstərdi ki, tarixi fonetika üçün gərəkli olan bəzi fonetik faktlar var. Bunlara nümunə olaraq ү-laşma, x'-laşma, sağır nun-ŋ-la bağlı dil faktlarını göstərə bilərik.

Şahbuz şivələrinin morfolojiyası ilk dəfədir ki, tədqiqata cəlb olunur. Şivənin materialları linqvistik təhlillə araşdırılırlaraq müəyyən edildi ki, şivəyə məxsus olan leksik vahidlər leksik-grammatik və grammatik-semantik mənalarına görə bütün nitq hissələrini əhatə edir. Şivənin lügət tərkibində Şahbuz şivələri üçün səciyyəvi olan sadə isimlər, sıfatlər, zərfələr, fellər, köməkçi nitq hissələri var. Burada ədəbi dilimiz üçün arxaik, qeyri-məhsuldar leksik şəkilçilər söz yaradıcılığında iştirak edir.

Şahbuz şivələrində bir çox mürəkkəb quruluşlu leksik şəkilçilər var. Burada bəzi grammatik kateqoriyalar ədəbi dildən fərqlidir. Fəlin zaman şəkilçilərində, forma şəkilçilərində ədəbi dildən fərqli xüsusiyyətlər mövcuddur.

Şahbuz şivələrinin materiallarının təhlilindən aydın oldu ki, şivədə olan sintaktik fərqlər fonetikaya, morfologiyyaya, leksikaya nisbətən azdır. Bununla belə, bəzi sintaktik fərqlər var. Məs.: fellərlə idarə zamanı ismin halları bir-birini əvəz edir, adlıq hal yönük və təsirlik hal yerində, yönük hal təsirlik hal yerində işlənir.

Şahbuz şivələrində monoloji nitqdə cümlənin mübtədası işlənmir. Xəbər cümlənin mübtəda yəkünü də daşıyır. Şivədə vasitəsiz nitq vasitəli nitqə nisbətən geniş işlənir. Cümə üzvləri cümlədə yerini dəyişir. Burada cümlənin xəbəri xəbər şəkilçisi olmadan işlənə bilir.

Şahbuz şivələrində mürəkkəb cümlənin komponentləri arasında əlaqə ədəbi dilə nisbətən zəifdir. Budaq cümlələrin əksər növləri burada işlənir.

Şahbuz şivələrində təktərəfli birləşmələrdən geniş istifadə olunur. Şivənin tədqiqi göstərdi ki, əvvəlki tədqiqatlar zamanı qeydə alınmış dialekt fərqləri aradan qalxmışdır.

İşin nəzəri və praktik əhəmiyyəti. Tədqiqat zamanı əldə edilmiş nəticələr həm Azərbaycan dilçiliyi, həm də ümumən türkologiya üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, dissertasiya Azərbaycan dilinin tarixi dialektologiyası, tarixi fonetikası, tarixi leksikołogiyası, tarixi qrammatikası, eləcə də türk dillərinin müqayisəli fonetikası, leksikologiyası, sintaksi kimi əsərlərin yazılımasına lazımi dil faktı verəcəkdir. Toplanan materiallar müasir dünyamız üçün gərəkli olan ortaq türk dilinin formalaşmasında da yardımçı ola biləcəkdir. Eyni zamanda, işin materiallarından Azərbaycan dilinin həm dialektoloji və izahlı lügətlərinin, həm dialektoloji atlasının tərtibi zamanı, eləcə də türk dillərinə aid dilçilik atlasının tərtibi zamanı istifadə oluna bilər. Dissertasiya ali məktəblərin filoloji fakültələrinin tələbələri üçün xüsusi kursların və dərs vəsaitlərinin hazırlanması baxımından da faydalıdır. İşin zəngin materiallarından Azərbaycan dilinə aid müxtəlif sahə terminlərini əhatə edən terminoloji lügətlərin yaradılması zamanı da geniş şəkildə istifadə ediləcəkdir.

İşin aprobasiyası və çap məsələsi. Tədqiqatın mövzusu 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında və Respublika Əlaqələndirmə Şurasında təsdiqlənmişdir. Dissertasiya 2005-2009-cu illərdə yazılmışdır. İş Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasında yerinə yetirilmişdir. İşin məzmunu müəllifin on bir məqaləsində əhatə və şərh edilmişdir. Dissertasiyadakı əsas müddəalar müxtəlif elmi konfranslarda mütəxəssislərin diqqətinə çatdırılmış, fikir mübadiləsi aparılmışdır.

İşin quruluşu. Dissertasiya mündəricat, material toplanmış kənd adlarının ixtisarı, giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və Şahbuz şivələrindən toplanmış dialektoloji mətnlərdən ibarətdir.

İŞİN ÜMUMİ MƏZMUNU

Girişdə mövzunun aktuallığı, qarşıya qoyulan məqsəd və vəzifələr, tədqiqatın metod və mənbələri, obyekti, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, dissertasiyanın aprobasiyası və quruluşu haqqında məlumat verilmişdir.

I fəsil “Şahbuz şivələrinin fonetikası” adlanır. Bu fəsil iki yarımfəsildən ibarətdir. I yarımfəsildə Şahbuz şivələrində ədəbi dildən fərqlənən sait səslərin mövcudluğu, onların variantları, uzun və qısa saitlər, burun saitləri haqqında məlumat verilmişdir. Bu yarımfəsildə

saitların əvəzlənməsi də geniş şəkildə işlənmişdir. Şahbuz şivələrində də digər dialekt və şivələrimizdə olduğu kimi, sait səslər bir-birini əvəz edə bilir.

a>ə: *qəriş*, *əyağ*, *xəlçə*, *vəraq*.

a>e. a saitinin e saiti ilə əvəz olunmasına sözün birinci hecasında y samitindən əvvəl təsadüf olunur. y səsinin təsiri altında arxasıra saiti önsüra saitinə keçir. Şahbuz şivələrində a>e hadisəsinə Kolanı, Sələsüz, Güney Qışlaq kənd şivələrində *yeylax* <yaylaq> sözündə, Biçənək, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Nursu, Türkəş və Keçili kəndlərində *ceydag* sözündə, əksər kəndlərdə isə *qəleyçi* sözündə rast gəlmək olar.

i>i. i saitinin i saiti ilə əvəzlənməsi Şahbuz şivələri üçün o qədər də xarakterik deyildir. Yalnız sözün son açıq hecasında ə önsüra saitinin assimilyasiyası nəticəsində meydana gəlir: *qəyin*, *qəri*, *qəçi*, *şəftəli*.

u>ü. u saitinin ü saiti ilə əvəzlənməsi hadisəsi Şahbuz şivələri üçün geniş yayılmış fonetik hadisə deyildir. Buna baxmayaraq burada u>ü hadisəsinə bir neçə sözdə rast gəlmək olar: *hükümət*, *Kübra* <Kubra>, *üç* <uc>, *Şükvə*, *Fürzə*.

ə>a. Açıq ə saitinin a saiti ilə əvəzlənməsi Şahbuz şivələrində sözün müxtəlif yerlərində və fars, ərəb dillərindən keçən sözlərdə özünü göstərir: *Gohar*, *gönüva* <gününə>, *məsləhat*, *bəndam*, *amanat*, *qiymat*, *nuxta* <nöqtə>, *sərhat*, *quvatdı*, *yeka* <yekə>, *bibar*, *lala*.

i>i. Bu hadisə Şahbuz şivələri üçün o qədər də xarakterik deyildir. Bu əvəzlənmə bir neçə sözdə tam i deyil, yarımcıq i kimi səslənir. Şahbuzun Keçili və Külüs kəndlərində i saitinin i saiti ilə əvəzlənməsi digər kəndlərdən daha aydın hiss olunur. Azərbaycan dilinin ilkin formalaşmasında özünü göstərən bu fonetik hadisə Şahbuz şivələrində dildən çıxmaqdadır. Lakin Şahbuz şivələrində də bir sıra qədim türk sözlərində və alınma sözlərdə i>i əvəzlənməsi özünü göstərir: *işix*, *ılıx*, *yani*, *tacır*, *ılgım*, *siçan*, *sinif*, *midaxıl*, *tasdix*.

ö>o. Şahbuz şivələrində ö saitinin o saiti ilə əvəzlənməsi məhduddur. Burada təsadüf edilən bir neçə sözdəki əvəzlənmə, əsasən, sözün birinci hecasında özünü göstərir: *toba* <tövbə>, *go:lu* <könlü>, *noxda* <nöqtə>, *gora* <görə>. Qeyd edək ki, könül sözündəki ö>o əvəzlənməsi Şahbuz şivələrində bu sözə qrammatik şəkilçi artırıldıqda daha aydın hiss olunur.: *go:lum*, *go:lumda*. Burada k samiti də g samitinə keçir.

ü>u. ü saitinin u saiti ilə əvəzlənməsi geniş yayılmış fonetik hadisə deyildir. Burada ü>u hadisəsinə, əsasən, sözün ilk hecasında rast

gəlmək olur: *umud* <ümid>, *usul*, *suvar* <süvar>, *qusur* <qüsür>, *guman*, *quvatdı*, *hulqum*, *hucum*.

o>a. o saitinin a saiti ilə əvəzlənməsi Şahbuz şivələri üçün səciyyəvi xüsusiyyət sayılır. Bu fonetik hadisəyə Şahbuz şivələrində çox vaxt v, bəzi hallarda isə h və sonor samitlərdən əvvəl təsadüf edilir: *qavin* <qovun> (fel), *qalxoz*, *Tavız*, *qavişdi*, *haviz*, *avmax*, *yavşan*, *çavqın*, *savışdı*, *tavlamax*.

ö>ə. ö saitinin ə saiti ilə əvəzlənməsi hadisəsi cənub qrupu dialekt və şivələrinə məxsus olan fonetik hadisələrdəndir. Şahbuz şivələrində də ö>ə hadisəsinə tez-tez rast gəlmək mümkündür: *kəfşən*/*kəvşən*, *məviz*, *bənəvşə*, *dəvri-qədim*, *həfgələməx'*, *gəvşəx'*, *gəvşəməx'*.

u>i. Şahbuz şivələrində bu hadisə geniş yayılmışdır. Bu şivələrdə u>i əvəzlənməsi çox zaman sözün birinci hecasında sonor və y, c, z, s samitlərdən əvvəl özünü göstərir: *bıra*, *vir*, *bığ*, *bıynız*, *vırsın*, *sıviyib* <suvayıb>, *bılaşix*, *bızav*, *bıxav*, *qahım*, *qavin*, *qoymırsan*, *armid*, *Mahmit*, *savirix*.

ü>i. Şahbuz şivələrində ü>i hadisəsinə az da olsa təsadüf olunur. Bu hadisə çox zaman sözün müxtəlif yerlərində süzgün sonor samitlərdən (l, r) əvvəl özünü göstərir: *məhsil*, *sözi* <sözü>, *fırsət*, *Mizəffər*, *təcribə*, *bir midət*.

u>i. u saitinin incə, dodaqlanmayan i saiti ilə əvəzlənməsi hadisəsi Şahbuz şivələri üçün xarakterik fonetik hadisə deyildir. Aparılan müşahidələr zamanı u>i əvəzlənməsinə bir neçə sözdə təsadüf etdik. Məs.: *bızov* <buzov>, *Temir* <Teymur>, *məlimat* <məlumat>.

a>o. a saitinin o saiti ilə əvəzlənməsi Şahbuz şivələrində az təsadüf edilən fonetik hadisələrdən biridir. Bu hadisəyə Kolanı, Aşağı Qışlaq, Kükü və Güney Qışlaq kəndlərində *noxoş* <naxos> sözündə, Sələsüz, Daylaxlı və Türkəş kəndlərində *çərşov* sözündə, Biçənək və Yuxarı Qışlaq kəndlərində *təfout* sözlərində rast gəlirik. *Boyat* <köhənə>, *boyatı* <bayatı> sözlərində də a>o əvəzlənməsi hadisəsi özünü göstərir və bu sözlər bütün kəndlərdə işlənir.

a>u. Bu hadisə Şahbuz şivələri üçün o qədər də xarakterik fonetik hadisə deyil: *cuabl/cuğab* <cavab>, *suab* <savab>, *qoxluyur*, *buluyur*, *toxduyur* <sakitləşir>, *qonçuya*, *duruya*.

i>ü. Şahbuz şivələrində bu hadisə o qədər də geniş yayılmış hadisə deyil: *çərçüvə* <çərçivə>, *çəküş* <çəkic>, *süfdə//süftə* <ilk, birinci>.

i>u. Şahbuz şivələrində az təsadüf olunan fonetik hadisələrdən biri də bu əvəzlənmədir. Bu hadisəyə Türkəş, Şada, Mərəlik və Sələsüz

kəndlərində *yalquz*, Kükü, Zirnel, Güney Qışlaq, Qızıl Qışlaq şivələrində *Naxçivan*, Nursu, Biçənək, Keçili və Kolanı kəndlərində *yalquzax*, əksər kəndlərdə *yaxun* sözlərində rast gəlirik.

e>ö. e saitinin ö saiti ilə əvəzlənməsi hadisəsinə Şahbuz şivələrindən Məzrə, Türkeş, Sələsüz və Nursu kəndlərində öv, öyü (yixilmiş) sözlərində təsadüf edilir.

a>i. Şahbuz şivələrində a>i səs dəyişməsinin səbəbi y səsinin təsiri altında a səsinin darlaşaraq i səsi ilə əvəz olunmasıdır: *usdiya* <ustaya>, *sivayı* <savayı>, *cıynax* <caynaq>, *sırmaşmax*.

ə>e: *pencərə* <pəncərə>; *mejmehi// mecmehi* <məcmeyi>, *şənnix*<şənlik>, *ekiz* <əkiz>, *bedəsil* <bədəsil>.

ə>i. ə>i əvəzlənməsi Şahbuz şivələrində həm sözün kökündə, həm də şəkilçilərdə özünü göstərir: *xiyal* <xəyal>, *zincir*, *gınə*, *bir qədir*, *midaxil*, *çimən*.

ə>ü. Şahbuz şivələrində ə>ü hadisəsinə söz köklərində Biçənək, Keçili, Nursu və Türkeş kəndlərində *möhübbət* sözündə təsadüf olunur. Sonu ə saiti ilə bitən isimlərə y səsi ilə başlanan şəkilçi artırıldıqda ə səsi ü səsinə keçir: *küçüyə*, *küpüyə*, *köküyə*, *çöçüyə* (ə. k.), *çömçüyə*, *süzmüyə*, *cücüyə* və s.

o>u. Şahbuz şivələrində az hallarda təsadüf olunan fonetik hadisələrdəndir. Müşahidə və müsahibə zamanı bu hadisəyə, əsasən, alınma sözlərdə təsadüf etdik: *papyrus*, *telfun/telfon*, *traxdur//tiraxdur*, *doxdur*.

i>a. Bu hadisə Şahbuz şivələrində az təsadüf olunan fonetik hadisələrdən biridir. Bu hadisəyə bir neçə sözdə sözün kökündə təsadüf edilir: *sayax* <sayıx>, *ahaldamax* <ahıldamaq> (inildəmək) və s.

e>ə. e saitinin ə saiti ilə əvəzlənməsi Şahbuz şivələri üçün səciyyəvi xüsusiyyətdir. Bu hadisəyə söz köklərində v, y, n, l samitlərindən əvvəl təsadüf olunur: *əvlənməx'*, *çəvirməx'*, *səvişməx'*, *səvgi*, *dəyil//dəl*, yə: <yeyə>, *həylə*, *həyləcə*, əv, *əvdar*, *nəfit*, *gənə*, *dəsən*, *ögəy*, *şasəvən*, *səvinməx'* və s.

i>ə: *küpiyə*, *körpiyə*, *Nisiyə*, *giliyə*, *meşıyə*, *meyviyə* və s.

II yarımfəsil “Samitlər” adlanır. Burada ədəbi dilimizdə olmayan, yalnız dialekt və şivələrimizdə, o cümlədən Şahbuz şivələrində işlənən samit səslər- x', ə, ı səsləri haqqında danışılır.

x' səsi şivədə geniş şəkildə işlənir.

Velyar n səsinə Naxçıvan qrupu dialekt və şivələrinin əksəriyyətində olduğu kimi, Şahbuz şivələrində də az təsadüf olunur. ə (velyar n) samiti dilarxası, sonorlu, cingiltili səsdir. Bu səs dilin arxa

tərəfinin arxa damağa yaxınlaşması ilə tələffüz olunur və Şahbuz şivələrində tədricən meydandan çıxaraq öz yerini burun saitlərinə verir.

Ц səsinə son dövrə kimi tədqiq olunmuş Azərbaycan dilinin dialekt və şivələrində çox məhdud ərazidə təsadüf olunmuşdur. Belə ki, bu səs ancəq Ordubad dialektinin Aza, Vələvir və Sabirkənd şivələrində və Şahbuz şivələrindən Keçili kəndində *çay* <çay>, *çox* <çox>, *çöp* <çöp>, *çul* <çul>, *çıraq* <çırqaq>, *çəltix'* <çəltik>, *çimməx'* <çimmək>¹ sözlərində qeydə alınmışdır. E.Əzizov yazır: "Dialekt fonetikasında bəzən elə fərqləndirici əlamətlər də olur ki, bunların izahı xalqın etnik tarixi ilə əlaqələnir. Belə dil xüsusiyyətləri etnolinquistik səciyyəli olur. Buna görə də onları xalq dilinin formalaşmasında iştirak etmiş tayfa dili elementləri kimi qiymətləndirmək mümkündür. Azərbaycan dili şivələrində samitlər sisteminde özünü göstərən belə əlamətlərdən biri ц -laşmadır".²

Şahbuz şivələrində diqqəti cəlb edən fonetik hadisələrdən biri də samit səslərin bir-birini əvəz etməsidir. Şivədə bu hadisəyə həm sözün əvvəlində, həm ortasında, həm də axırında rast gəlmək olur:

k>g əvəzlənməsi sözün ortasında, bəzən də axırında müşahidə olunur və geniş yayılmış hadisədir: *geşdi*, *geşniş*, *sənətgar*, *mökgəm*, *məhgum*, *böyük*, *bərg*, *goul* və s.

k>q əvəzlənməsinə əsasən rus dilindən alınma sözlərin birinci və ikinci hecasında təsadüf olunur: *qalxocçu*, *qomisyon*, *praqıror*, *balqun* və s.

t>d. Şahbuz şivələrində geniş yayılmış bir hadisədir. Bu hadisə, əsasən, sözün ortasında və sonunda bir sıra kar samitlərdən sonra müşahidə olunur ki, bu da iki kar samitin yanaşı işlənməsindən yaranan ağırlıqla izah olunur. Lakin Şahbuz şivələrində bəzən bu hadisəyə sözün əvvəlində də rast gəlirik: *xəsdə*, *hətda*, *isdiyir*, *həfdə*, *ehdiyat*, *axdardı*.

t>g hadisəsi, ümumiyyətlə, dialekt və şivələrimizdə geniş yayılmış hadisə deyil, Şahbuz şivələrində isə bu hadisəyə yalnız Biçənək kəndində sözün axırıcı hecasında *tüsgü* <tüstü>³ sözündə təsadüf edilmişdir.

¹ Bax: Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1962, s. 77

² Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: Bakı Universiteti nəşriyyatı, 1999, s. 91

³ Bax: Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1962, s. 44

h>y əvəzlənməsi Şahbuz şivələrində o qədər də geniş özünü göstərmir. Bu hadisəyə bir neçə sözdə rast gəlirik: *söybət*, *şöyrətdi*, *məykəmə*.

f>v əvəzlənməsinə Şahbuz şivələrində çox az təsadüf edilir: *kəşv*, *asvalt*.

ç>c hadisəsi Şahbuz şivələrində o qədər də geniş yayılmamışdır. Bu əvəzlənmə özünü, əsasən, sözün ortasında göstərir: *Naxcuvan* <Naxçıvan>, *dəvətci* <dəvətçi>.

b>p əvəzlənməsi Şahbuz şivələrini xarakterizə edən xüsusiyyətlərdən biridir. Ona görə də bu hadisə Şahbuz şivələrində geniş yayılmışdır. Bu, əsasən, özünü sözün əvvəlində və axırında göstərir: *şüpə*, *corap*, *hesap*, *pişdi*, *pütün*, *piçax*, *Zeynap*, *məx'dup*.

v>f. Şahbuz şivələrində bu hadisə o qədər də geniş yayılmamışdır. Buna ancaq sözün ortasında və axırında bəzi sözlərdə təsadüf edirik: *səf* <səhv>, *ofcu* <ovçu>, *difar//tifar*, *kəfşən*, *Əhmədəf*, *Əliyef* və s.

d>t hadisəsi Şahbuz şivələrində geniş yayılmışdır. Bu hadisə, əsasən, sözün sonunda, lakin bəzi hallarda əvvəlində və ortasında da müşahidə edilir: *iyit*, *azat*, *qasit*, *bulut*, *gobut*, *tüşdü*, *tükən*, *patışah*, *tifar* və s.

z>s əvəzlənməsi, əsasən, sözün sonunda özünü göstərir. Çoxhecalı sözlərdə bu hadisə samitlə başlanan şəkilçilər qarşısında özünü göstərir: *almas*, *atlas*, *qotas*, *Nərgis*, *Nərgisdən*. Saitlə başlanan şəkilçilər qarşısında z səsi sabit qalır.

g>k hadisəsi o qədər də geniş yayılmış hadisə deyil. Buna yalnız Şahbuz rayonunun bəzi kəndlərində *qəşək* <qəşəng> sözündə rast gəlirik ki, bu da n səsinin düşməsi nəticəsində g səsinin karlaşması ilə əmələ gəlir.

c>ç Şahbuz şivələri üçün o qədər də xarakterik deyil. Bu hadisəyə, əsasən, bir neçə sözün sonunda rast gəlmək olur: *avıç* <ovuc>, *ağaç* və s.

q>x hadisəsi çoxhecalı sözlərin sonunda geniş şəkildə özünü göstərir. Lakin sözün ortasında və şəkilçilərdə də bu əvəzlənməyə rast gəlirik: *xalx*, *əyax*, *layixli*, *qabaxcan*, *qışqırıx*, *çubux*, *qaşix*, *qatıx*, *qonax*, *palçıx* və s. Bu hadisə özünü saitlə başlayan şəkilçilər qarşısında göstərə bilmir. Sözə saitlə başlayan şəkilçi artırıldıqda x səsi ğ səsinə keçir: *qaşix*, *qaşığın*, *qaşığa* və s.

c>ş əvəzlənməsi Şahbuz şivələrində sözlərin sonunda özünü göstərir: *xəşdədi*, *Fərəş*, *küs* <künc>, *çəküş*, *arxaş*, *qılış*, *ağas* və s.

b>v hadisəsi Şahbuz şivələri üçün səciyyəvi hal hesab olunmur. Bu hadisəyə ancaq bir neçə sözdə, sözün ortasında rast gəlirik: *xəvər*, *qavaxcan*, *qıvla* və s.

b>m əvəzlənməsinə də Şahbuz şivələrində ancaq bir neçə sözdə təsadüf edirik: *mahnə*, *miz* və s.

v>y hadisəsi, ümumiyyətlə, Naxçıvan qrupu dialekt və şivələri üçün səciyyəvi deyil. Şahbuz şivələrində bu hadisəyə çox az rast gəlirik: *oxloynan*, *döylətdi* və s.

ğ>q əvəzlənməsi Şahbuz şivələrində, əsasən, sözün ortasında çox vaxt sonor samitlərdən sonra özünü göstərir: *qayqanax*, *yorqan*, *sırqa*, *qabırqa*, *peyqəmbər*, *məşqul*.

y>v hadisəsi ən çox sözün ortasında dodaqlanan açıq saitlərdən sonra baş verir. Belə ki, bu saitlərin təsiri ilə y səsi v səsinə keçir: *şivit*//*şüvüt*, *sövküyüp*, *övəc*.

y>g əvəzlənməsi Şahbuz şivələrində az müşahidə edilir. Belə ki, Şahbuz şivələrinin aid olduğu dialekt və şivələrimizin cənub qrupunda, əsasən, sözdə y səsinə üstünlük verilir. Lakin bəzi hallarda g səsinə də rast gəlirik: *genə*//*gənə*, *örgədir*, *irgənir*.

g>y hadisəsi Şahbuz şivələrində daha çox sözün ortasında müşahidə edilir: *Niyar*, *əyər*, *iyit*, *Zərniyar*, *böyüñ*.

n>m əvəzlənməsi Şahbuz şivələrində az rast gəlinən hadisədir: *ombeş*, *imdiki*, *üçümçü*, *qurquşum*.

c>j hadisəsi, əsasən, Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri üçün səciyyəvidir. Lakin cənub qrupunda, o cümlədən Şahbuz şivələrində də bu hadisəyə rast gəlirik: *aj* <ac>, *güdü*, *gej* <gec>, *məjbür*, *məjmeyin*, *vijdan*, *gijgah*, *əjdad* və s.

r>n əvəzlənməsi, əsasən, sözün sonunda özünü göstərir: *nəqədən* <nə qədər>, *bilmənix'* <bilmərik>. Bundan başqa burada az da olsa l>r, r>m hadisələri də müşahidə edilir: *müsürman* <müsəlman>, *o qədəm* <o qədər> və s.

k>x' əvəzlənməsi Şahbuz şivələrində geniş yayılmışdır. Bu hadisə təkhecalı sözlərin sonunda və çoxhecalı sözlərin ortasında və sonunda özünü göstərir: *təx'*, *köx'*, *tüx'*, *çörəx'*, *başıkəsix'*, *bilix'li*, *yeməx'xana*, *çəx'sə*.

h>x' hadisəsi Şahbuz şivələrində nisbətən geniş yayılmış fonetik hadisələrdəndir. Bu, daha çox özünü cüthecalı sözlərin birinci hecasında göstərir: *məx'şur*, *məx'lə*, *Əx'mət*, *zəx'mət*, *fəx'lə*.

ç>ş əvəzlənməsi Şahbuz şivələrində geniş yayılmış fonetik hadisədir. Bu hadisə daha çox sözün ortasında və axırında özünü göstərir: *keşsin* <keçsin>, *pişmişəm* <biçmişəm>, *geşmiş* <keçmiş>, *üş* <üç>, *heş kim* <heç kim>, *aşdı* <açı>, *uşdu* <uçdu>, *sas* <saç>.

Bu yarımfəsildə eyni zamanda fonetik hadisə və qanunlar, o cümlədən ahəng qanunu, səs artımı, səs düşümü, heca düşümü, assimilyasiya, dissimilyasiya, səslərin yerdəyişməsi, söz köklərində samitlərin qoşalaşması hadisələri də öz əksini tapmışdır.

II fəsil “Şahbuz şivələrinin morfologiyası” adlanır. Bu fəsil yeddi yarımfəsildən ibarətdir. Burada göstərilir ki, Şahbuz şivələrində olan bir sıra sadə isimlər ədəbi dildə yoxdur: *bad* <təndirin iç yanları>, *irəfətə* <təndirə çörək yapmaq üçün alət>, *day* <bir yaşında at balası>, *eymə* <qatıq yiğilan aşılanmış dəri> və s.

Burada isim düzəldən bəzi şəkilçilər vardır ki, onlar ədəbi dilimizdə ya işlənmir, ya da qeyri-məhsuldar şəkilçilərdir: -çax//çağ: *qolçax*; -dax, -dəx': *güzdəx'*; -anax, -ənəx': *boğanax*, *bıçənəx'* və s.

İsimlər hallanan zaman yiyəlik halda saitlə bitən isimlər bir çox hallarda -nın⁴ şəkilçisinin yalnız son samitini -n qəbul etməklə işlənir: *ata:n*, *qonşu:n*. İsmiň çıxışlıq hali -dan² ilə yanaşı onun assimilyasiyaya uğramış forması -nan, -nən ilə də ifadə olunur: *xozannan*, *xorumnan*.

Şivədə isimlər mənsubiyyətə görə dəyişən zaman II şəxsin cəmində samitlə bitən isimlərdə -iz, -iz, -uz, -üz; -i:z, -i:z, u:z, -ü:z, saitlə bitən isimlərdə isə -ıız, -ıız, -ıuz, -ıüz şəkilçiləri ilə işlənir: *bağı:z*, *yolağajız*. Türkəş, Mərəlik, Sələsüz kənd şivələrində isə saitlə bitənlərdə -víz, -viz, -vuz, -vüz, samitlə bitənlərdə -iviz, -iviz, -uvuz, -üvüz şəkilçiləri işlənir: *gəbəviz*, *sözüvüz*. Bu kəndlərdə mənsubiyyət şəkilçili isimlər hallanarkən də II şəxsdə -ın, -in, -un, -ün; -a, -ə; -ı, -i, -u, -ü əvəzinə -vin, -vin, -vun, -vün; -va, -və; -vi, -vi, -vu, -vü şəklində işlənir: *uşağıvin*, *uşağıva*, *uşağıvi*.

Sifətlər də bir sıra ədəbi dildən fərqli xüsusiyyətlərə malikdir. Burada bir çox sadə sifətlər vardır ki, onlar ədəbi dilimizdə işlənmir: *danqa* <söz qaytaran, kobud>, *cılxa* <xalis, tey>, *gay* <huşuz, ağılsız>, *xuduru* <boş, mənasız> və s.

Şahbuz şivələrində düzəltmə sifətlər əmələ gətirən şəkilçilər ya ədəbi dilimizdə yoxdur, ya da bu şəkilçilər ədəbi dildəki şəkilçilərin dialekt variantıdır: -cax, -cəx': *utancax*, *zivcəx'*; -qax: *dızqax* <qorxaq>, *çığırqax* <çığırqan>; -van: *lilvan*; -avar, -əvər: *dağavar*, *günəvər* və s.

Mürəkkəb sifətlər ədəbi dildə olduğu kimi tabelilik və tabesizlik əlaqəsi əsasında yaranır: *zayıl-zayıł*, *əlləm-qəlləm*, *alay-qolay*, *darqursax*, *püsdəqarin*, *aralığıati*, *gözügöy*.

Şahbuz şivələrində sıfətin adı, kiçiltmə, müqayisə və çoxaltma dərəcələri vardır. Adı dərəcə burada ədəbi dildə olduğu kimidir: *zəvzəx'*, *şaqqavətdi*, *dəndüş*, *nırqız*. Kiçiltmə dərəcəsi -arax, -ərəx'; -cix, -cix'; -sav, -ımsav, -ümsav; -ümsük'; -untrax; -süllə; -cavaz şəkilçiləri və təhər, açıq sözləri vasitəsilə əmələ gəlir. Burada bəniz sözünün sinonimi kimi *bañz/z//bañz* sözü də sıfətin kiçiltmə dərəcəsini əmələ gətirir: *ağbañz/z//ağbañz*. Şivədə sıfətin ədəbi dildən fərqli olaraq müqayisə dərəcəsi vardır ki, bu dərəcə -rax, -rəx'; -anqı şəkilçiləri, mayıl, sayax, çalar sözləri vasitəsilə əmələ gəlir: *xırdarax*, *kipcərəx'*, *tozanqı*, *sarısayax*, *sarımayıl* və s. Çoxaltma dərəcəsi sözlərin əvvəlinə illap, tüt/tüd, düm, qır, qət, teyxa, tey, çim leksik vahidləri artırmaqla yaranır. Sintetik şəkildə sıfətin çoxaltma dərəcəsini əmələ gətirmək üçün isə Şahbuz şivələrində sözün ilk hecası və ya ilk iki səsindən sonra m, p, r, ş, t səslərindən biri əlavə olunur.

Dialekt və şivələrimizin əksəriyyətində olduğu kimi, Şahbuz şivələrində də saylar ədəbi dilimizdən o qədər də fərqli xüsusiyyətə malik deyildir. Buna baxmayaraq, burada sayların da bir sıra fərqli xüsusiyyətləri var. Belə ki, sıra sayıları cümlə daxilində -ca, -cə şəkilçisi qəbul edir: *üşcə inəyim*, *yüzcə ma:tim*. Şahbuz şivələrində miqdar saylarından sıra sayıları əmələ gətirmək üçün -imci, -imci, -umcu, -ümci, (saitlə bitənlərdə isə -mcı, -mcı) şəkilçilərindən istifadə olunur. Məs.: *birimci*, *qırximci*, *minimci*. Bu fərq Şahbuz şivələrində ədəbi dillə paralel işlənir. Hər bir kənddə bu şəkilçinin həm m, həm də n ilə işlənməsinə təsadüf olunur. Yaşlıların nitqində m üstünlük təşkil edir, orta yaşlı və gənclərin nitqində isə n daha çox işlənir.

Burada kəsr sayılarını ifadə edərkən birinci saya ismin çıxışlıq halının şəkilçisi artırılır: *üşdən biri*. Şivədə *birxeylax*, *xeyləm*, *oqədərə*, *oxərtənə*, *bixərtə*, *oqqədər* qeyri-müəyyən miqdar sayıları işlənir.

Şahbuz şivələrində əvəzliklərin ədəbi dildən fərqli xüsusiyyətləri əvəzliklərin hallanmasında və ədəbi dilimizdə işlənməyən və ya fonetik cəhətdən fərqli tələffüzdə özünü göstərir: *bidirana*, *odrana*, *nətəvir*, *havax*, *hərkəşdə*, *heşzad* və s.

Burada şivəni Azərbaycan dilinin digər dialekt və şivələrindən fərqləndirən xüsusiyyətlərdən biri də fellərin ədəbi dillə müqayisədə digər dialekt və şivələrə nisbətən səciyyəvi xüsusiyyətlərinin azalmasıdır. Bu xüsusiyyətlər fəlin quruluşca növlərində, inkarlıq, növ və zaman kateqoriyalarının şəkilçilərində və fellərin semantik mənalarında özünü göstərir.

Şahbuz şivələrində tarixən dilimizdə işlənmiş, bu gün isə ədəbi dilimizdə işlənməyən və ya leksik-semantik məna dəyişikliyinə uğramış

sadə fellərə təsadüf etmək olar. Məs.: *düy* <bağlamaq>, *ziv* <sürüşmək>, *mis* <görünməmək, gizlənmək>, *tiş* <küsmək>, *sav* <qurtarmaq, bağlamaq>, *təz* <qacmaq>.

Həm ədəbi dilimizdə, həm də dialekt və şivələrimizdə olduğu kimi, Şahbuz şivələrində də düzəltmə fellər morfoloji yolla əmələ gəlir. Şahbuz şivələrində düzəltmə fel əmələ gətirmək üçün işlənən şəkilçilərin daha xarakterik olanları aşağıdakılardır: -da, -də; -ra, -rə; -na, -nə; -za, -zə; -sı, -si, -su, -sü; -ix, -ix', -ux, üx' və s. Məs.: *tixəsda*, *dəhmərrə*, *dənnə*, *kirtizza* <ipi pıtırlardan təmizləmək, hamarlamaq>, *çiyəsiməx'*, *sinixmax*, *üzüx'məx'*, *otuxmax*.

Şivədə mürəkkəb fellərin həm hər iki tərəfi fel olan, həm də birinci tərəfi ad, ikinci tərəfi fel olan növləri işlənir. Burada mürəkkəb fellərin daha qədim bir formasına da təsadüf olunur: məs.: *qar qarriyir* <qar yağır>, *dən dənnəmax'* <dən yemək (toyuga, quşa aiddir), bir-bir yığmaq>, *yamax yamamax* <paltara yamaq salmax>, *ot otdamax'* <otlamaq>, *bağ bağlamax'*, *su suvarmax* və s.

Şahbuz şivələrində məsdərlər ədəbi dilimizdə işlənən -maq, -mək şəkilçisinin fonetik variantı olan -max, -məx', sonu p samiti ilə bitən fellərdə isə -bax, -bəx' şəkilçiləri ilə düzəlir: məs.: *ses+məx'* <təmizləmək, ayırmaq>, *çap+bax*, *səp+bəx'*. Burada məsdər şəkilçisindən sonra -lix, -lıq, -lik, -lix', -liy şəkilçilərinin işlənməsi də müşahidə olunur. Bu şəkilçiləri qəbul edən məsdərlər hərəkətin təkrar olunması ilə yaranan mücərrəd, qeyri-müəyyən anlamlar ifadə edən leksemələr olur: *işmax'lix'*, *qammaxlix*.

Şahbuz şivələrində felin bütün şəkilləri işlədir. Burada həm ədəbi dilimizdən, həm də dilimizin digər dialekt və şivələrindən fərqlənən xüsusiyyətlər daha qabarlıq şəkildə özünü əmr və xəbər şəkillərində göstərir. Əmr şəklində I şəxs cəmdə fellər (samitlə bitənlərdə) -ax, -əx', -ək; -ağın, -əyin; (saitlə bitənlərdə) -yax, -yəx', -yək; -yağın, -yəyin şəkilçiləri qəbul edir. II şəxs tək həm ədəbi dilimizdə olduğu kimi, şəkilçisiz, həm də -gınan, -ginən şəkilçisi artırılaraq işlənir. Məs.: *sav+ginan*, *qav+ginan*. Kolanı, Nursu, Mahmudoba və Məzrə kənd şivələrində əmr şəklinin II şəxs təkdə -nan, -nən, -ynən şəkilçiləri də işlənir: məs.: *alnan*, *deynən*.

Xəbər şəklində şühudi keçmişdə Sələsüz, Türkeş, Mərəlik, Şada və Badamlı kənd şivələrində II şəxs cəmdə şəxs sonluğunun işlənməsində dodaq variantı üstünlük təşkil edir və u və ü saitləri uzun tələffüz olunur: məs.: *aldu:z*, *dedi:z*, *yedu:z*.

Şahbuz şivələrində felin nəqli keçmiş zamanının II şəxs tək və cəmi ədəbi dilimizdən fərqli olaraq, felin kök və əsaslarına -mı, -mi, -mu, -mü və ya -ıb, -ib, -ub, -üb; saitlə bitənlərdə isə -yıb, -yib, -yub, -yüb zaman şəkilçilərindən sonra şəxs sonluğunu artırmaqla işlənir: məs.: *almışan// alıbsan, gəlmışən//gəlibən, almısı:z, gəlmisiyiz, oxumusu:z* və s.

İndiki zamanın işlənməsində Şahbuz şivələri ədəbi dilimizdən fərqlənmir. Lakin bəzi hallarda indiki zaman şəkilçisi -ır, -ir, -ur, -ür əvəzinə -iyır, -iyir, -uyur, -üyür şəklində işlənir: *-Qavırmayı qavırırdıx, yiğirdıx küpüyə qəşək, qalırdı qırxadə donuyurdu* (Kül.).

Şivədə qəti gələcək zamanla bağlı xarakterik cəhət Kükü kənd şivəsində özünü göstərir. Burada qəti gələcək zaman -acıx, -əcix', -əciğ şəkilçiləri ilə işlənir: məs.: *al+acıx, gələcix'//gələcix, yazacıx//yazacığ* və s.

Şahbuz şivələrində birinci şəxs tək və cəmdə l, n sonor samitləri ilə bitən fellərdə qeyri-qəti gələcək zaman şəkilçisindəki r samiti l və ya n samitləri ilə əvəzlənir. Bu vaxt zaman şəkilçisindəki a və ə saitləri düşür: məs.: *gəlləm <gələrəm>, gəllix' <gələrik>*. Birinci şəxsin tək və cəmində inkar fellər qeyri-qəti gələcək zamanda -ar, -ər ilə yanaşı -an, -ən şəkilçisi ilə də işlənir: məs.: *almanam <almaram>, gəlmənəm <gəlmərəm>*.

Şahbuz şivələrində hal və hərəkəti müxtəlif cəhətdən izah edən leksik vahidlərə - zərfərlərə həm ədəbi dildə işlənən kimi, həm də dialekt aspektində fonetik dəyişməyə məruz qalmış halda rast gəlmək olur. Bunlardan başqa sırf dialekt xarakterli zərfərlər də şivədə vardır: *eyzan* <bütün, tamamilə>, *sava* <gec, yubanmaq>, *birədi* <bütünlük>, *səllimicə//səllimicənə* <işsiz, avara>, *ertədən* <tezdən>, *sicilləmə* <uzun, yersiz>, *buruz-buruz* <kinli-kinli>, *dabanqırma* <arxadan sürətlə gəlmək>, *yelli-yelli* <acıqlı-acıqlı>, *qazı-qazı* <forslu-forslu>.

Şahbuz şivələrinin lüğət tərkibində köməkçi nitq hissələri də maraqlı söz qruplarındandır. Şivədə ədəbi dilimizdən fərqli aşağıdakı bağlayıcılar işlənir: *ara, amancax, kin, kün, ki, ki, ku, kü* (qeyd edək ki, bu bağlayıcı ədəbi dilimizdə işlək olan ki-nin qədim formasıdır), *iraskin, ya:inkin, əyəm kin, əmə, həmi, həmdəkin, gənə* və s.

Dialekt və şivələrimizdə olduğu kimi, Şahbuz şivələrində də qoşmalar ədəbi dilimizdə işlənən qoşmalardan, əsasən, fonetik cəhətdən fərqlənir: *irağ//irax, səmt, səfayı//sivayı//savayı//sivayım, sifdə, ə:nə, tana//tan, tənə//tən, ucbat, uc, kimin, gora, ötürün* və s.

Şahbuz şivələrində işlənən ədatlar ədəbi dilimizdəki əatlardan fonetik cəhətdən və işlək olub-olmamasına görə fərqlənir. Burada ədəbi dilimizdən fərqli aşağıdakı ədatlara təsadüf edilir: *adi*, *səkin//səki*, *bəyəm//bə:m*, *dayna//dana*, *keşgəm//keşgə*, *yaman*, *məhlim*, *bənə*, *bənə bə* və s.

III fəsil “Şahbuz şivələrinin sintaksisi” adlanır. Bu fəsil altı yarımfəsildən ibarətdir. Sintaksis həm ədəbi dilimizdə, həm nitqimizdə söz birləşmələrinin, cümlənin və mətnin əmələ gəlməsinin qayda və qanunlarından və onların hər birinin səciyyəvi xüsusiyyətlərindən bəhs edir. Əlbəttə, ədəbi dilin sintaktik quruluşundan ədəbi dilin sintaksisi bəhs edir. Dialekt və şivələrimizin ədəbi dillə müqayisədə normadan fərqli görünən sintaktik quruluşundan isə dialekt və şivələrin sintaksisində bəhs olunur.

Şahbuz şivələrinin materiallarını ədəbi dillə müqayisə etdikdə, fonetik, leksik və morfoloji fərqlərə nisbətən sintaktik fərqlər azlıq təşkil edir. Bu xüsusiyyət – yəni sintaktik fərqlərin azlığı yalnız Şahbuz şivələrində deyil, tədqiq olunmuş əksər dialekt və şivələrimizdə də özünü göstərir. Bu fərqlərin azlığı dilimizin sintaktik quruluşunun sabitliyindən, onun vahidliyindən irəli gəlir. Digər bir tərəfdən də buna səbəb ədəbi dilimizin ümumxalq dili əsasında düzgün qurulmasıdır. Bunun nəticəsidir ki, dialektlərimizin sintaktik quruluşu ilə ədəbi dilimizin sintaktik quruluşu arasında köklü fərqlər azdır, olanlar isə, əsasən, bir dialektdə, bir şivəyə deyil, ya bir dialekt qrupuna və ya ümumi dialekt və şivələrimizə aiddir.

Şahbuz şivələrində ədəbi dildən fərqlənən sintaktik xüsusiyyətlər sintaktik əlaqələrdə, təyini söz birləşmələrində, cümlə üzvlərinin sıralanmasında, sadə cümlənin müxtəlif növlərinin işlədilməsində, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz və söz birləşmələrinin işlənməsində, mürəkkəb cümlənin komponentləri arasındaki əlaqə vasitələrində, budaq cümlələrin işlənməsində və s.-də özünü göstərir.

Ədəbi dilimizdə və eləcə də dialekt və şivələrimizdə olduğu kimi, Şahbuz şivələrində də uzlaşma əlaqəsi söz birləşmələri və cümlənin baş üzvləri arasında özünü göstərir. Bu əlaqədə tabeedici sözün tələbinə uyğun olaraq tabe söz şəxs və kəmiyyət şəkilçiləri qəbul edir. Şahbuz şivələrində ədəbi dildən fərqli olaraq, insana aid sözlərlə ifadə edilmiş mübtəda cəm olduqda (mübtəda meydanda olduğu zaman) xəbərlə uzlaşır, xəbər əksər halda tək olur. Məs.: -*Biçinçilər ertədən gələrdi, hərə bir vər götürüb başdardı bışmaya* (Day.).

Ədəbi dilimizdə cansız varlıqları, mücərrəd möfhumları ifadə edən sözlər mübtəda vəzifəsində işləndikdə xəbər onunla kəmiyyətə uzlaşdırır, lakin Şahbuz şivələrində bir çox hallarda ədəbi dilin bu cəhəti pozulur. Məs.: -*Dolu necə virdisa çaqqalalar yarpax təkin töküldülər, şitillər elə silküt oldular, bir dingələni qalmadı.* Burada da dialekt və şivələrimizin bir çoxunda olduğu kimi, şəxs əvəzlikləri ilə ifadə olunan mübtədalar meydanda olduqda, ismi xəbərlər xəbərlik şəkilçiləri olmadan işlədir, yəni mübtəda ilə xəbərin uzlaşması pozulur. Məs.: -*Mən çoban, külfət <arvad> də kin savatsız, ay bala, nədən xəbəri'miz var.*

İdarə əlaqəsində Şahbuz şivələrində fellərlə idarə zamanı ismin hallarının birinin-digərinin yerində işlənməsi müşahidə olunur: Təsirlik hal əvəzinə yönük hal işlənir. Məs.: -*Ma: söyməx' sa: baha başa gələjax, görəssən.*; Çıxışlıq hal əvəzinə yönük hal işlənir. Məs.: -*Gedə gedə tafşurmişam kin, bala, qap-bacamıza, toyux-cücmizə miğayət ol, mən gələnə.*; Yerlik hal əvəzinə təsirlik hal işlənir. Məs.: -*Qalxozdudandı yayı yaylaxda, qısı qışlaxda ollam, onda qalxoz qoyununa baxırdım, şükrür indi özümün.*

Şahbuz şivələrində mübtədalı cümlələrə nisbətən mübtədasi meydanda olmayan cümlələr daha çox işlənir.

Burada bəzən cümlənin xəbəri bir neçə dəfə təkrar edilərək mübtədanın fikir predmetində üstünlük yaradır: -*Uşax yazix bütün günü axdarır, axdarır, axdarır, axdarmaxdan ləlix'-giryən olur, axırda dananın baratasın tapır.* Xəbərin bu tipində sonuncudan sonra bəri sözü işlənir. Məs.: -*Belləmədin, belləmədin, bəri belin sapın qırmiyaydın.* Şivədə xəbərin xüsusi bir formasına da təsadüf olunur ki, bu da al və ya gəl sözlərinin gətir mənasında işlənməsi və çox vaxt müstəqil felin qoy ədatı ilə işlənməsidir. Məs.: -*Denən səni gözdüyən var çıx qoy ga:* Xəbərlə bağlı özünü göstərən maraqlı xüsusiyyətlərdən biri də odur ki, cümlədə xəbər həmcins üzvlərin sayı qədər təkrar olunur. Məs.: -*Bi kətdə əkib' becərən olsa ha qartof olur, kələm olur, görgöyərti olur, alma olur, arı saxlasan bal olur.*

Məlumdur ki, dialekt və şivələrimizin ədəbi dilimizdən fərqli sintaktik xüsusiyyətlərindən biri də cümlədə cümlə üzvlərinin sırasının dəyişməsidir. Belə ki, ədəbi dilimizdə mübtəda cümlənin əvvəlində, xəbər isə cümlənin sonunda işlənir. Xəbər qrupuna aid olan tamamlıq və zərflik xəbərdən əvvəl gəlir. Təyin isə təyin etdiyi üzvdən əvvəl işlənir. Əksər dialekt və şivələrimizdə olduğu kimi Şahbuz şivələrində də cümlə daxilində cümlənin semantik-grammatik mənasından asılı

olaraq cümlə üzvlərinin sırası dəyişir. Məs.: Xəbər mübtədadən əvvəl işlənir: *-Savıldızırıx*, *indiyəzırıx*'qalar.

Xəbər tamamlıqdan əvvəl işlənir: *-Sağdım, apardım qatdım naxira inəx'ləri*.

Xəbər zərflikdən əvvəl işlənir: *-Ona-bına yalvarmışam sənnən yana*.

Təyin təyinlənən üzvdən sonra gəlir: *-Bına sən yetim neyniyəsən*.

Mürəkkəb cümlələrdə Şahbuz şivələri üçün səciyyəvi xüsusiyyətlərdən biri tabesiz mürəkkəb cümlənin komponentləri arasında bağlayıcıların az işlənməsi, eyni zamanda ədəbi dildən fərqli olmasıdır: *həm* <həm>, *həm də* <həm də>, *amançax* <amma, ancaq>, *əmə* <amma> və s. Burada eyni zamanda, tabeli mürəkkəb cümlələrin komponentləri arasında işlənən ki bağlayıcısı *kin*, *kin*, *kun*, *kün* və *ki*, *ku*, *kü* şəkillərində işlənir.

Şivədə budaq cümlənin növləri eyni dərəcədə işlənmir. Tamamlıq budaq cümləsi nə qədər çox işlənirsə, mübtəda və zaman budaq cümlələri bir o qədər az işlənir. Buna baxmayaraq, Şahbuz şivələrində budaq cümlənin bütün növlərindən istifadə olunur. Budaq cümlələrin işlənməsində, onların strukturunun əmələ gəlməsində, həm qrammatik, həm də semantik mənalarında Şahbuz şivələrində ədəbi dillə uyğunluq üstünlük təşkil etsə də, digər dialekt və şivələrlə ortaqlıq və şivənin özünəməxsus səciyyəvi xüsusiyyətləri də var.

Tədqiqat zamanı aşağıdakı nəticələr əldə olunmuşdur:

Şahbuz şivələrində sait səslərin uzun, qısa və burun variantı var ki, bunların yaranması fonetik şəraitdən asılıdır. Burada sait səslərin əvəzlənməsi nəticəsində dodaqlanma, damaqlanma; açıqlaşma, darlaşma; qalınlaşma, incələşmə fonetik hadisələri baş verir. Ədəbi dildə işlənməyən x', ŋ və ɥ samitləri burada var. Samitlərin əvəzlənməsi, yerdəyişməsi nəticəsində karlaşma və cingiltiləşmə hadisəsinə təsadüf edilir.

Şahbuz şivələrində ədəbi dildə və digər dialekt, şivələrimizdə işlənməyən sadə isimlər, sıfətlər, fellər, zərfələr var. Burada ədəbi dilimiz üçün qeyri-məhsuldar olan şəkilçilər məhsuldar leksik şəkilçi kimi söz yaradıcılığında fəaliyyət göstərir. II şəxsin təki və cəmində mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər yiyəlik, yönük və təsirlik hallarında qalın saitli şəkilçi qəbul edir və qalınlaşma ŋ səsini və burun saitini əmələ gətirir. Xəbərlik kateqoriyasının inkarı şivədə də:l <deyil> sözünün sözlərə qoşulması ilə əmələ gəlir. Sıfətin müqayisə dərəcəsinin arxaik forması işlədir.

İndiki zaman şəkilçisi bəzən -uyur, Kükü kənd şivəsində qeyri-qəti gələcək zaman isə -acıx, -əcix' şəkilçiləri ilə də ifadə olunur. Şahbuz şivələrində də fəlin əmr şəklinin II şəxsin təkinin -ginən şəkilçisi ilə ifadəsinə rast gəlmək olur.

Şahbuz şivələrində ədəbi dildə işlənməyən və ya ədəbi dildən fonetik cəhətdən fərqlənən köməkçi nitq hissələrinə təsadüf olunur.

Şahbuz şivələrində ədəbi dillə müqayisədə sintaktik fərqlər fonetik və morfoloji fərqlərə nisbətən azlıq təşkil edir. Belə ki, burada monoloji nitq zamanı danışan vasitəsiz nitqə daha geniş yer verir. Sadə cümlələrdə çox zaman mübtəda iştirak etmir. Mübtəda özünü xəbərdə göstərir.

İdarə əlaqəsində təsirlik hal əvəzinə yönelik, çıxışlıq hal əvəzinə təsirlik hal işlənə bilir.

III növ ismi birləşmələrdə bəzən II tərəf şəkilcisi işlənir. Burada təktərəfli birləşmələrdən geniş istifadə edilir.

Şahbuz şivələrində ədəbi dildən fərqli olaraq cümlə üzvlərinin sırası dəyişir- yəni xəbər mübtədadandan əvvəl, tamamlıq və zərfliklər xəbərdən sonra işlənir.

Tabeli mürəkkəb cümlədə baş cümlə ilə budaq cümlələr arasında işlənən ki bağlayıcısı kin, kün, kun, kü formasında işlənir.

Dissertasiyanın əsas məzmunu aşağıdakı elmi məqalələrdə özəksini tapmışdır.

1. Azərbaycan dilinin Şahbuz rayonu şivələrinin bəzi xarakter fonetik xüsusiyyətləri // Elmi xəbərlər. Bakı: ADU, 2005, № 3, s.88-91.
2. Azərbaycan dilinin Şahbuz rayon şivələrində cümlənin baş üzvləri // Azərbaycanda elmin inkişafı və regional problemlər. Naxçıvan: 2005, s.253-258.
3. Naxçıvan MR dialekt və şivələrinin bölgələr üzrə müqayisəli təhlili // Müasir dilçiliyin problemləri. Bakı Slavyan Universiteti, 2005, s.147-149.
4. Naxçıvan MR dialekt və şivələrinin bəzi lüğət xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri (Humanitar elmləri seriyası). Naxçıvan: 2006, № 2, s.109-113.
5. Azərbaycan dilinin Şahbuz şivələrində isim // Folklor ve edebiyyat. Ankara: 2007, № 3, s.127-131.
6. Azərbaycan dilinin Şahbuz şivələrində frazeoloji birləşmələr // AMEA Naxçıvan Bölməsinin Xəbərləri (Humanitar elmləri seriyası). Naxçıvan: 2008, № 3, s.166-172.
7. Şahbuz şivələrində əkinçilik terminləri // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı: 2008, № 6, s.27-32.

8. Şahbuz şivələrində adət-ənənə ilə bağlı terminlər // AMEA Naxçıvan Bölməsinin Xəbərləri (Humanitar elmləri seriyası). Naxçıvan: 2009, № 1, s.183-189.
9. Şahbuz şivələrində təyini söz birləşmələri // Filologiya məsələləri. Bakı: 2009, № 5, s.224-230.
10. Şahbuz şivələrində sıfətin dərəcələri // Yol dərgisi. Ankara: 2009, № 30, s.258-262.
11. Azərbaycan dilinin Şahbuz şivələrində samitlərin əvəzlənməsi // Filologiya məsələləri. Bakı: 2009, № 4, s.250-256.



N. Y. Aliyeva

SHAHBUZ REGION TYPE OF DIALECT OF THE AZERBAIJANIAN LANGUAGE SUMMARY

The dissertation includes introductory and final parts, three chapters, proper information brought together on the base of abbreviated local rural names, the list of used literary, and dialectological texts collected together from the region of Shahbuz.

Introductory part particularly illustrates the actuality of the object, aims and purposes, methods and sources, scientific innovation, theoretical and practical significance, approbation and the structure of the scientific work and the issues connected with the publication.

The first chapter is called "The phonetics of the Shahbuz region dialects" and deals with the available vowel sounds, which distinguish from the literary language, their diversity, long, short and nasal vowel sounds and the sequence of them, which is very typical for the Shahbuz dialect.

Alternation of consonant sounds like vowel ones is also mentioned in this part of the scientific work. Besides, different phonetic cases, and rules, including the rule of harmony, raising and fading of the voice, syllable fading, the assimilation and dissimilation process, the principle of metathesis, reduplication of consonant sounds at the root of the words (have been) scientifically have been investigated.

The second chapter is called "The morphology of the Shahbuz region dialects" specially makes a close study of principal and secondary parts of speech and its kinds, share of inflexional and unproductive morphems in the process of word-formation, and the parts of speech formed by means of abovementioned inflexional morphems and the distinctive traits of the grammatical categories.

The third chapter is called "The syntax of the Shahbuz region dialects" and accordingly studies thoroughly the word-combination phrases, the sentence and it's kinds, the simple and compound sentences and the parts of it.

The final part of the theme includes generalized and concrete scientific information acquired during the investigation process.

Н. Й. Алиева

ШАХБУЗСКИЕ ГОВОРЫ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА РЕЗЮМЕ

Данная диссертация состоит из вводной и заключительной части, из трех глав, из материалов собранных на основе сокращенных названий местных деревень, из списка использованной литературы и из диалектологических текстов собранных и составленных из этого местности.

Во вводной части диссертации описывается актуальность темы данной научной исследовательской работы, методы и источники, объект и научное новаторство, теоретическое значение и практической пользы, апробация и структура темы и вопросы, связанные с публикацией данной работы.

Первая глава, которая называется «Фонетика Шахбузских говоров» включает в себе научную информацию о существующих гласных звуках, которые отличаются от литературного языка и об их вариантах, о долгих, кратких и о носовых гласных звуках, о чередовании гласных звуков. В Шахбузском говоре, как и в других диалектах нашего языка гласные и согласные звуки могут чередоваться. Фонетические правила, закон сингармонии, повышение и понижение тона, ассимиляция и диссимилияция, чередование звуков и удвоение согласных в корнях также находят своих научных обоснований в данной главе.

Во второй главе, которая называется «Морфология Шахбузских говоров» дается подробная информация об основных и второстепенных частях речи и об их систематических видах, а также участия флексивных морфем и непродуктивных аффиксов в процессе образования новых слов (словообразование) и о частях речи, которые образуются с их помощью и об отличительных чертах грамматических категорий.

Третья глава называется «Синтаксис Шахбузских говоров». Здесь подробно описывается различные словосочетания, предложение и его виды, простое и сложное предложение и члены предложения, а также синтактические характеристики и особенности Шахбузских говоров.

В заключительной части диссертации конкретно дается обобщенные результаты, достигнутые во время исследовательского процесса.

**МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ
РЕСПУБЛИКИ
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ**

На правах рукописи

НУРАЙ ЯДИГАР КЫЗЫ АЛИЕВА

ШАХБУЗСКИЕ ГОВОРЫ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА

10.02.01 – Азербайджанский язык

АВТОРЕФЕРАТ

диссертации на соискание ученой степени
доктора философии филологическим наукам

Нахчыван -2010